

Bu, lap bineyi-qədimdən belə olmuşdur. Ölüm daim gözlənilmədən mənəvi dünyamıza yaxın olan insanlardan hər hansı birini vaxtsız yaxalayanda, sözümüz, səhbətimiz qurtarır, kimə nə deyəcəyimizi, kimdən nə soruşacağımızı bilmir, ora-bura vurnuxur, müvazinətimizi itirir, nə edəcəyimizə qərar verməkdə çətinlik çəkirik. Sanki dünyadan əlimiz elə qırılır ki, canımızı qoymağın yer də tapmırıq.

Tanışlığımızın, dostluğumuzun az qala 50 ili əşayacı bir zamanda söz-səhbətinə, üz-gözünə, şərəf-ləyaqətinə, vətənpərvərliyinə, xalqına və dövlətçiliyə bağlılığına daim həsəd apardığım el oğlumun birdən-birə həyata vida deməsi mənəni çox sarışdı. Çünkü heç bir mübaliğəsiz ölüm İbrahim qardaşımı heç yaraşmırı. Cüssəcə, bədəncə idmançı təsiri bağışlayan, daim qışın oğlan çağında belə Şı-



Nizami TAGISOY,
filologiya elmləri doktoru,
professor

orqanlarda vətən üçün çeşidli və fəxarəfverici xidmət yolu keçmişdir.

O, müxtəlif dövrlərdə? 1980-1986-ci illərdə Azərbaycan SSR DTK-nin Cəbrayıl rayon bölməsində əməliyyat müvəkkili, 1986-1988-ci illərdə DTK-nin Şamaxı rayon şöbəsində əməliyyat və baş əməliyyat müvəkkili, 1988-1989-cu illər Azərbaycan SSR DTK-baş əməliyyat müvəkkili, 1989-1993-cü illərdə DTK-MTN-nin Biləsuvar rayon bölməsinin rəisi, 1993-cü ildə Azərbaycan Respublikası MTN-nin Cəbrayıl rayon bölməsinin rəisi, 1993-1998-ci illərdə Azərbaycan Respublikası MTN-nin Goranboy rayon bölməsinin rəisi, 1998-2003-cü illərdə MTN-nin Biləsuvar rayon bölməsinin rəisi, 2003-2004-cü illərdə MTN-nin Lənkəran şəhər şöbəsinin rəisi, 2005-2007-ci illərdə MTN-nin Sabirabad rayon şöbəsinin rəisi kimi mötəbər vəzifələrdə çalışdığı zaman Dövlət Təhlükəsizlik orqanlarındakı məsuliyyətli işi ilə hamının hörmətini qazanmışdır.

2007-ci ilin iyun ayında İbrahim Şirinov xidmət illərinə və yaşı həddinə görə MTN orqanlarından polkovnik rütbəsində təqaüdə çıxmışdır. Uzun illər gərgin əməyə, qaynar həyata alışmış bu məsuliyyətli və vətənə bağlı insan təqaüdə çıxdıqdan sonra da daim qurub yaratmaq, xalqa xidmət əzmində olmuşdur. Hətta bir zaman elə vəziyyət yaranmışdı ki, o, işsiz qalmağa da dözə bilməmişdir. Özünü mənəvi baxımdan narahat hiss edən İbrahim Şirinovun bu nigarənciliyinə tezlikle son qoyulur. Elə həmin ilin noyabr ayında o, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Bakı Sərnişin Nəqliyyat" MMC-ində hüquq şöbəsinin müdürü vəzifəsine təyin olunur. 2015-ci ilin dekabr ayında "Bakı Sərnişin Nəqliyyat" MMC-nin fəaliyyətinin dayandırılması ilə əlaqədar o da tutduğu vəzifədən azad edilir.

İbrahim Şirinov 2018-ci ilin aprel ayından ömrünün son gününədək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 7 sayılı Xüsusi Təyinatlı Yol İstismarı MMC-də nəzarət şöbəsinin rəisi vəzifəsində çalışmışdır. İbrahim Şirinovun Təhlükəsizlik orqanlarında xidmət etdiyi illər Azərbaycanın olduqca mürəkkəb, çətin dövrünə təsadüf etmişdir. Cəbrayıl və Goranboy rayonları uğrunda gedən döyüslərdə polkovnik İbrahim Şirinov hərbçilərlə, öz tabeçiliyində olan əməkdaşları ilə birlikdə özü də əlində si-



ərazisinə, digər bir qismi isə gözlənilən hücumdan xəbər tutaraq Horadız-Bakı istiqamətində hərəkət edir, böyük əksəriyyəti, yeni Mahmudlu kəndindən cənubda yerləşən bütün kəndlərin əhalisi isə İran İslam Respublikasının ərazisinə keçmək məqsədile Xudafərin körpüsünün qarşısına toplamağa üstünlük verir. Vəziyyəti daha da gərginləşdirən o idi ki, Qubadlı və Zəngilan rayonlarının da əhalisinin qalan hissəsi Xudafərin körpüsünə toplaşmışdı. Əhali dövlətə məxsus maşın, ağır traktor texnikası, şəxsi avtomobil və mal-qarası ilə birgə İran İslam Respublikasının sərhəd xətti boyu tikanlı məftillərin arası ilə körpüyü doğru hərəkət edir, imkan yarandıqca Araz çayından İran ərazisinə keçir. Artıq oktyabr ayının 25-də Xudafərin körpüsünün qarşısında 10 minlərlə adam, minlərlə texnika, saysız-hesabsız mal-qara cəmləşir. İbrahim Şirinov mövcud qaydaya uyğun olaraq Azərbaycan dövlət bayrağını qaldırmaqla İran

BİZİ YAMANCA YANDIRIB GETDİN, QARDAS

xov çımərliyində hər səhər tezdən Xəzərin dalgalanına baş vuran İbrahimə əzrayılin heç yazıçı gölmədi. İbrahimini sevənlərə, onun xətrini daim əziz tutanlara bu ölüm yamanca pis xəbər oldu. İbrahim müəllimi siralarımızdan yamanca alıb apardı. İbrahim bütün şüurlu ömrünün ən parlaq illərini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanlarında xidmətə həsr etmişdi. İbrahim kimi dəyərli Vətən Daşı kimi oğullarla xalqımızın vətənini ürəkdən sevən hər bir oğlu yaxından tamış olmaqdan qürur duya bilərdi. Odur ki, bu böyük ləyaqət, yüksək mənəvi-əxlaqi keyfiyyətlər daşıyıcısı və s. sahibi vətənəninə, elinə, dövlətinə xidmətdən daim şərəf duyan oğulla sizlərin de yaxından tanışlığını məqsədə uyğun hesab edirik.

İbrahim Səfdər oğlu Şirinov 01 iyul 1952-ci ildə Ucar rayonunun Qazyan kəndində doğulmuşdu. 1978-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil aldığı illərdə dərs əlaçısı və fəal ictimaiyyətçi kimi tənənmiş, bu ali məktəbi fərqlənmə diplomu ilə bitmişdir. İbrahimim yüksək bacarıq, bilik, çevik qərarlar qəbul etməyə qadir olduğunu müəyyənləşdirən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi də onu özlə etməyi düşünmüşdür. Elə buna görə də 1980-ci ilin avqust ayında Ucar rayon Qazyan kənd 3 sayılı 8 illik məktəbində (hazırda 3 sayılı Qazyan kənd tam orta məktəbi) Rus dili və ədəbiyyatı müəllimi işləyərkən İbrahim Şirinov Dövlət Təhlükəsizliyi orqanları sırasına həqiqi hərbi xidmətə qəbul edilmiş, peşə təhsili almaq məqsədi ilə SSRİ DTK-nin Minsk şəhərindəki Ali məktəbine göndərilmişdir.

SSRİ DTK-nin Ali Kurslarını uğurla başa vurduqdan sonra İbrahim Şirinov DTK-MTN-nin Azərbaycanda çeşidli struktur bölmələrində, əsasən İran İslam Respublikası ilə həmsərhəd və Dağlıq Qarabağla münəaqişə bölgəsində yerləşən şöbələrindən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti göstermiş, bu

lah döyüslərdə şəxsən iştirak etmiş, özünü və ailə üzvlərinin həyatının dəfələrlə real təhlükələrlə üzləşməsinə baxmayaraq, xidməti işi ilə əlaqədar ailəsi də daim həmin çətin və təhlükəli illərin ağırlığını yaşamışdır.

1993-cü ilin avqust ayının 22-də Cəbrayıl rayonu erməni quldur dəstələri tərəfindən işğal edildikdən sonra İbrahim Şirinov rəis olduğu şöbədə cəmləşmiş dövlət və xidməti sərr təşkil edən sənədlərin və materialların, xüsusi texnikanın, rabitə avadanlıqlarının, silah və döyüş sursatının düşmənin əlinə keçməməsini təmin etmək məqsədi ilə onları əvvəlcədən ərazidən çıxarmış və MTN-ə təhvil vermişdir. O, eynilə birgə işlədiyi əməliyyat heyətinin təhlükəsizliyi barədə də düşünərək onların ailə üzvlərinin yerli əhalisi ilə birlikdə təhlükəsiz yerlərə çıxmasına nail olmuşdur.

22-23 avqust 1993-cü ildə Cəbrayıl rayon mərkəzi erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra bir neçə dövlət məmuru, əsasən hüquq-mühafizə orqanlarının məsul əməkdaşları ilə birlikdə İbrahim Şirinov rayonun Mahmudlu dəmir yol stansiyasına getmiş, MTN-nin Sərhəd Qoşunlarının orada dislokasiya olunan "N" sayılı sərhəd zastavasında onun üçün ayrılmış iş otağında əməkdaşları ilə birlikdə xidməti vəzifəsini davam etdirmişdir. 2 aydan sonra, həmin ilin 22 oktyabrında erməni hərbi birləşmələrinin raket-artilleriya hazırlığından sonra Cəbrayıl şəhəri və Füzuli rayonunun Horadız qəsəbəsi istiqamətindən erməni separatçıları döyüş texnikası və piyadalarla hückum edərək rayonun Araz çayı boyunca yerləşən Cocuq Mərcanlı, Mehdi, Çaxırlı, Böyük Mərcanlı, Maralyan, Yuxarı Maralyan, Karxulu, Mahmudlu, Şükürbeyli, Məzrə, Soltanlı, Sarıcallı, Alikeyxalı, Doşulu, Xələfli, Maşanlı, Göyərçin Veysəlli, Qumlaq, Dərzili kəndlərini də işğal edirlər. Sadalanan yaşayış məntəqələrinin əhalisi 3 istiqamətdə doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalır. Əhalinin bir qismi Araz çayını keçərək İran İslam Respublikasının

tərəfinə görüşə çıxmaga işarə edir. Yarım saatdan sonra İran tərəfi eyni işarə ilə görüşə razılıq verdiyini bildirir. Danişqlarda İran tərəfinin mövqeyi aşağıdakı kimi olur. 18 yaşına qədər uşaqların və qadınların, 70 yaşdan yuxarı qocaların üstləri, palpaları və şəxsi əşyaları yoxlanılmaqla əraziyə buraxılması qərara alınır, İmishi rayonunun Çaxırlı, Biləsuvar rayon kecid məntəqələrinə qədər onlar yolboyu jandarmeriya tərəfindən müşayiət edilir. Burada başlıca sağlam fikir ondan ibaret olur ki, əhalinin döyüş qabiliyyəti hissəsi Azərbaycan tərəfdə qalıb əks-hückum əməliyyatları hazırlayıb həyata keçirməli və düşməni geri oturtmağa çalışmalıdır. Belə mövqə ilə tam şəkildə razılaşan İbrahim Şirinov görüsən qayıdır və özünün də tərəfdarı olduğu bu qərarı əhaliyə çatdırır. Bundan sonra polis şöbəsinin rəisi, polis polkovniki Vaqif Məhərrəmovla birlikdə öz təşəbbüsleri ilə əhalidə olan coxsayılı silah və döyüş sursatını yiğib, siyahıya alaraq bir "QAZ-66" markalı yük, bir "UAZ" markalı minik avtomobilinə yüklədir, maşınların tentlərini kəndlərə bağlatdırır, müvafiq qaydada həm Azərbaycan, həm də İran tərəfinin metal möhürləri ilə möhürlədirir, hər iki tərəfin müşayiəti ilə silahları İran İslam Respublikasının ərazisindən keçirməklə, İmishi rayon ərazisinə çatdırır heç bir ziyansız, zərər dəymədən, sağ-salamat müvafiq hərbi qurumlara təhvil verilməsinə nail olur. Şirinovun özü isə daim doğma diyarı hesab etdiyi, iki övladının dünyaya göz açdığını, füsünkar təbiəti, gözəl, saf qəlbli insanlarını hər yerdə təbliğ etdiyi Cəbrayıl torpağını fiziki cəhətdən yorgun, mənəvi cəhətdən sarsılmış, məglubiyyətin acısını dadmış zabit kimi xidməti ərazini sonuncular sırasında tərk edərək İmishi rayonuna, oradan Bakı şəhərinə, təmsil etdiyi nazirliyə yollanır, rayonun işğal olunma şəraitini, işğalın səbəbləri barədə ətraflı, əsaslandırılmış və dolğun rəsmi məlumat hazırlayır və rəhbərliyə təqdim edir.

(Davamı 5-ci səhifədə)

Onun son dərəcə üzgün və yorğun olduğunu görən rəhbərlik təcili yardım maşınını birbaşa nazirliyin binasının giriş qapısının qarşısına göndərilməsi barədə tibb xidmətinin rəisinə göstəriş verir və o, birbaşa hospitala müalicəyə göndərilir. 10-15 gündən sonra o, yenidən nazirliyə çağırılıraq ermənilərlə münaqişə bölgəsində təcrübəyə malik zabit kimi MTN-nin Goranboy rayon şöbəsinə rəis vəzifəsinə təyin olunur və elə səhəri gün nazirliyin məsul işçisi tərəfindən yeni xidmət yerinə aparılaraq rayon ictimayyətinə təqdim olunur.


Goranboyda işlədiyi illər də polkovnik İbrahim Şirinovun həyatında öz gəriginliyi ilə seçilmişdir. Bundan sonra Biləsuvar, Lənkəran və Sabirabad şöbələrindəki fəaliyyəti də bu böyük milli düşüncəyə xidmət etmək hissi ilə yanın vətən oğlunun hərbi fəaliyyətinin ən şərəfli dövrü kimi yaddaşlara həkk olunur.

Daim vətən hissi, qələbə əzəmi ilə döyüñürdü ürəyi İbrahim müəllimin. Cəbrayıl rayonunda xidmət etdiyi dövrdə, oranın insanları ilə həddən ar-tiq çox doğmalaşmışdı İbrahim müəllim. Elə buna görə də nə vaxt onunla görüşsəydi, onlardan ağızdolusu da-nışardı İbrahim müəllim.

27 sentyabrda Azərbaycan Ordusunun Qarabağı azad etmək uğrunda apardığı döyüşlər zamanı ard-arda alınan torpaqlarımız və rayonlarımız, əsgərlərimizin qan uddurduğu erməni dığalarının gəbərdilməsi, Ali Baş Komandan İlham Əliyevin mühəribənin gedişində göstərdiyi qətiyyəti, xarici ölkələrdən gələn jurnalistlərə verdiyi məntiqi cavabları ilə onları susdurması, döyüş

İbrahim Şirinov

QAZYAN ENSİKLOPEDİYASI



BİZİ YAMANCA YANDIRIB GETDİN, QARDAS

strategiyasının kamilliyi, Cəbrayıla Azərbaycan bayrağının sanctiləşdirilməsi İbrahim müəllimi hədsiz dərəcədə qanadlandırmışdı. Deyirdi ki, Allah qoysa, Cəbrayıla qayıdış başlayanda mən birincilər sırasında oraya dönəcəyəm. O kəndlərdən birində torpaq sahəsi götürüb, özümə ev tikəcəyəm, təsərrüfatla məşgül olacağam, Allahımın mənə verdiyi ömrün qalan hissəsini cəbrayillalarla bir yerdə yaşayacağam. O, insanların mehribanlığı, insan pərvərliyi onu özünə o qədər cəlb etmişdi ki, İbrahimin bu sevgisini təsvir etmək çox çətin idi...

Neyləyək... Qismət olmadı... İbrahim müəllimin Cəbrayıl sevdası göyərmədi... Bax, beləcə İbrahim müəllim Cəbrayılın nakam sevgisini də özü ilə o dünyaya apardı...

İbrahim müəllim el-oba təəssübünü çəkən oğullardan idi. Mən 12 il bundan önce kəndimizə həsr etdiyim "Şilyan: özü, sözü – çeşmənin gözü" kitabını nəşr etdirmişdim. İbrahim də ondan bir nüsxə hədiyyə olaraq vermişdim. Kitab onun çox xoşuna gəldiyindən mənə demişdi ki, mən də öz kəndimiz, onun tarxi, insanları, adət-ənənələri, folklor dünyası, mərasimləri və s. ilə bağlı kitab yazacam. Onun bu arzusu mənim ürəyimcə oldu. Məsləhətləşmələr apardıq. Çox əziyyət çəkdi İbrahim bu kitabın araya-ərsəyə gəlməsi üçün. Vaxtını arxivlərdə, kitabxanalarda axtarışlar etməyə sərf etdi. Doğma kəndi Qazyan haqqında çoxlarına məlum olmayan dəyərli və zəngin məlumatlar topladı. Nəhayət yiğilmiş materiallar saf-çürük edildi, sistemləşdirildi. Gözəl bir kitabın araya-ərsəyə gəlməsinə vəsiqə verildi. Götür-goy edib, kitabı "Qazyan ensiklopediyası" adlandırdıq. Mən də həmin kitabı bir ön söz yazdım. Nədənsə "Qazyan ensiklopediyası"nın nəşri gecikdirildi. İbrahim hər dəfə söhbət edəndə bildirirdi ki, ay qardaş, deyirəm ölüm-itim dünyasıdır, birdən ölürləm, kitabı nəşrini görmərəm. Sənki ürəyinə dammışdı... Elə dediyi kimi də oldu...

İbrahim müəllim o qədər böyük sevgi-məhəbbətlə hazırladığı kitabının nəşrini görmədi. Ölümündən az keçmiş monumental, irihəcimli, kəndin tarixini birər-birər vərəqləyən "Qazyan ensiklopediyası" işiq görsə də, sanki İbrahimin yoxluğundan onun da üzü gülmədi... Heyif!... Çox heyif!...

Çox yaxşı insanıydı, olduqca səmimi dost idi İbrahim müəllim. Milli Təhlükəsizlik orqanlarında özünə neçə ad qoymuşdu-sa, "Qazyan ensiklopediyası"nın araya-ərsəyə gəlməsi ilə İbrahim Şirinov öz el-obasının da ürəyində özünə əbədi heykəl qo-ya bilmüşdi.

Yerin behiştlik olsun!... QARDAŞIM!... Sənin yaşadığın illər, varlığın, ömrün insanlığın aktivinə, dünyani dəyişməyin, yoxluğunsa insanlığın passivinə yazılıdı, QARDAŞ!... Yerin behiştlik, ruhun şad olsun, QARDAŞ!...